

## Vaqif Səmədoğlu

### Uzaq Yaşıl Ada

AZERİ.org saytından - bu sayt Azerbaijan İnternational jurnalı tərəfindən yaradılıb  
Mətni yığıb Nərgiz Abadi, veb üçün hazırlayıb Arzu Ağayeva, 2001.

© Vaqif Səmədoğlu

1

Mənim ünvanım:

Nəhayətsizlik.

Zama an.

Məkan.

Dünən,

bu gün,

və sabah.

Görünən,

Görünməyən.

Eşidilən,

eşidilməyən.

Qalaktika.

Günəş sistemi.

Yer kürəsi.

Torpaq.

Bir az Avropa.

Bir az Asiya.

Böyük ölkə.

Doğma yurdum

Azərbaycan.

Bakı.

Sakit bir küçə.

Ev dörd, mənzil otuz yeddi.

Otaq.

Üçbucaq masa.

Kağız və qələm.

Şerlər...

Səhifə 6 , 1962

---

2

Vaxtsız ölsəm,

çox yaşadı, deyin.

Vaxtsız öldü, deyin,

qoca ölsəm.

Bir il yatıb, ölsəm,  
Qəflətən öldü, deyin.

Uzun sürən xəstəlikdən sonra öldü, deyin,  
Qəflətən ölsəm...

Səhifə 7, 1962

---

3

Mən tez gəldim.

səndən tez.

Sənsizləndim.

Sənsiz

bir az gəzdim.

Gözlədim.

Göydə

bulud gözlədi.

Mənə göz elədi.

Bilmirəm indi,

gözlər kimindi...

Bəlkə sənindi,

bəlkə mənimdi...

Səhifə 9, 1962

---

4

Min yerdən dənizə

gəmilər çıxır, ay ana,

ürəyim darıxır.

Bilirəm, ay ana,

ürəyim bilir,

tapılmır bu müdhiş

dənizdə itən.

Bir qayıq da belə

keçmir ömürdən...

Səhifə 11, 1963

---

5

Romada nəhəng kilsələr,

Bakıda iri gözlü,  
balkonu sarmaşıqlı bir qız var...  
Nyu-Yorkda  
Allaha çatmaq istəyən evlər,  
Bakıda  
siqaret tüstüsüylə dolu,  
on dörd metrlik bir otaq var...

Səhifə 15, 1963

---

6  
Göy üzü yaşayırsa,  
Qara buludla, maviliklə,  
Yer üzü  
Əməklə ya kələklə,  
Mən də dolanıb,  
Yaşayıram bəlkə,  
Göy üzündən uça-uça,  
Yer üzündən qaşa-qaća...

Səhifə 17, 1963

---

7  
Ac, zalım, avara  
vurxunur meşədə canavar.  
Meşə var - çox şükür!  
Peşə var - çox şükür!  
Var dişi canavar -  
- eşq var - çox şükür!

Ac, zalım, avara  
vurxunur meşədə canavar.  
Meşə var – eşələn!  
Peşə var – dişlə!  
Dişi var – kişilən!  
Var xoşbəxtlikdən...

Ac, zalım, avara  
vurxunur meşədə canavar...

Səhifə 19, 1963

---

8

Nəyə hürürsən?  
 Kimə?  
 Adamlar keçir gülə-gülə  
 yanından.  
 Sənsə hürürsən  
 bu dünyaya  
 hər yandan.  
 Bəlkə yadına düşür  
 babanı didmiş canavarlar?  
 Nə olsun..  
 Canavar pəncəsindən çıxıb,  
 kim sağ-salamat qalar?  
 Nədən hürürsən,  
 kimi görürsən,  
 gürub günüşi tək  
 qızarmış gözlərinlə?  
 Hürmə!  
 Böyükdür bu dünya.  
 Dilini kim duya?  
 Kim bilə?  
 Yalan deyilsən ki,  
 Hürdügün gəzsin dildən- dilə!  
 Səni necə başa salım...  
 Hürmə,  
 qadan alım!  
 Şəhər yerində  
 qapmağa, hürməyə bir şey tapılmaz.  
 Lal dolan bir az.  
 Əvvəlin sonu  
 nə olacaq görərik,  
 lazım olsa, ləp hürərik.  
 Sən öz başına,  
 mən öz başıma...

Səhifə 20, 1963

---

9

Üç səs eşitdim:  
 Qalın səs,  
 Orta səs,  
 Nazik səs.  
 Qalın sordu:  
 —Necəsən?

Orta sordu:

—Necəsən?

Nazik sordu:

—Necəsən?

Dedim:

—Elə belə!

—Elə belə.

—Elə belə...

Səhifə 23, 1963

---

10

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər,

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

Axırıncı ağaçdır bu,

Əsir sonuncu külək,

Bağlayır sonuncu yolu

Yenə sonuncu fələk ...

İndi son küçə üstünə

Yağacaq son addımlar,

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...

Doğular sonuncu insan,

Sonuncu insan ölürlər,

Yenə son dəfə ağlayan,

Son dəfə gülən olur...

Xançal götürmə əlinə,

Düşmənini görsən əgər!

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər...

Səhifə 25, 1963

---

11

Bu bulud

rəhmətlik nənəmə

oxşayır.

O bulud  
qonşu küçədəki  
qarayanız suçuya.  
İnsanlar axır  
Bulud-bulud  
göy üzündə.  
Yaxınla,  
yadla doludur  
göy üzü də...

Səhifə 26, 1964

---

12  
İldirim çaxdı.  
Diktator imzası tək möhkəm,  
ümid kimi aydın və qısa...

Sonra yağış yağdı.  
Yer üzünə axdı  
göy üzünün artıq yükü...

Sonra bürkü...

Səhifə 27, 1964

---

13  
Bu külək  
Yer üzündə əsmiş, əsəcək  
küləklərdən  
ən qorxulusu deyil hələ.  
Sarısından qorxduğum  
küçə fanarının işığı  
bir anlıq qorxudur,  
qorxuların ən qorxulusu deyil hələ.  
Qapınız bağlandı...  
Ancaq bu qapı  
bağlanan qapıların  
ən qorxulusu deyil hələ...

Səhifə 28, 1964

---

14

İndi ən qara fikirlərim  
bağırsa telefon səsiylə,  
qaldırmayacağam  
son günümün dəstəyini.  
Nə işdə,  
nə evdə tapa biləcək  
çarəsizlik məni.  
Sevincdə gizlənmişəm indi!...

Səhifə 31, 1964

15

Ölümümə bir az qalmış  
Darayacağam saçlarımı,  
Təmiz, ağ köynək geyəcəm,  
Ölümümə bir az qalmış.

Ölümümə bir az qalmış  
Göy üzü mavi olacaq,  
Buludlar köpük-köpük.

Məktub yazacağam sənə.  
Sevirdim, sevirəm, sevəcəyəm  
Deyəcəm,  
Ölümümə bir az qalmış,  
Ölümümə bir az qalmış...

Səhifə 32, 1964

16

Sabahdan yağış, yağış, yağış...  
Qışda yağır,  
qar üstünə yağır yağış...  
Bağışla,  
bağışla, yadına düşdün,  
yağış yağanda...  
Qar islanarkən düşdün yadına...  
Bağışla...

Səhifə 34, 1964

17

Yorğun qol kimi  
 düşəcəksən bir gün  
 divarların yanına.  
 Gözləmə  
 əbəs yerə.  
 Allah da kiminləsə danişır.  
 Ömrünü ölümə qoy...

Səhifə 35, 1964

18

Bu gün buludlar  
 sinədə qalmış söz kimi,  
 və o söz rəngindədir  
 bu gün hər yan.  
 Cavabsız ölmüş  
 sualların qəbristanlığıdır  
 başqa insan...

Səhifə 35, 1964

19

Bir il keçəcək...  
 Mən adı  
 on beş vaqonlu  
 "Moskva-Baki" qatarına minib,  
 cənuba gedəcəm.  
 Axtarmayacaq məni  
 Moskvada bir kəs belə,  
 yad etməyəcək məni  
 Moskvada bir səs belə.  
 Mən isə,  
 Bakıya aparacağam  
 bu yataqxananın sarı qapısını,  
 küçələrin pisini, yaxşısını,  
 Sənin təbəssümünlə dolu  
 dar otağımin havasını,  
 Bakı arzularımın Moskvاسını...

Səhifə 37, 1964

20

Sözlərini də,  
ləhcələrini də  
unuda bilmirəm.  
Yadımdan çıxa bilər qanunların.  
Başqa dillərin dənizinə  
atsa bir gün məni  
ömrün qəflət,  
ömrün soyuq seli,  
bir an belə unutmaram  
kədərini,  
sevincini,  
ümidini.  
Bir hissini də unutmaram, azəri dili...

Səhifə 39, 1964

21

Mən sağ ikən  
yox olsa Xəzər,  
kəsilsə qağayıların səsi,  
silinsə qayaların kölgəsi..  
Mən sağ ikən  
barmağımdan üzük kimi  
ömrümdən Xəzər çıxsa, Xəzər itsə...  
Neyləyərəm,  
neyləyərəm  
dəniz də getsə...

Səhifə 43, 1964

22

İri  
mavi mamont idim,  
yer üzünүн buz ömründə...  
O vaxt nə Koroğlu vardı,  
nə Meri Pikford,  
nə Lemberanski, nə Henrix Ford.  
O vaxt  
sağ yox idi,  
sol yox idi.  
İşiqforlu yol yox idi.  
Buz...

Dəniz...  
 Yenə buz...  
 Soyuq idi..  
 İri,  
 mavi mamont idim.  
 İndi...fortepiano müəllimiyyəm.

Səhifə 51, 1964

---

23

Bu çinardan dar ağaçı,  
 royalimin taxtasından qış ocağı  
 quracaqlarsa...  
 Demək,  
 nəfəs almışam,  
 ömrüm boyu asılarkən...  
 Demək,  
 buz olmuşam,  
 ayaqlarımın altda Günəş basılarkən!...

Səhifə 52, 1964

---

24

Qapqara gözləri  
 qupquru ağaçda,  
 daralmış şəhərlə,  
 qaralmış şəhərlə  
 sürüñür kor qoca.  
 Ağacla damçı-damçı  
 kor yağır küçəyə.  
 Ağacla damçı-damçı  
 kor yağır gecəyə...

Səhifə 53, 1964

---

25

Dünən yığışıb getsən də,  
 qaya rəsmələritək  
 köhnə gəldi mənə  
 dirsəklərinin  
 masanın tozunda qalmış yeri.  
 İki ağ ləkə.

İki yumru.  
Sənsizliyimin  
bərəlmış gözləri...

Səhifə 60, 1965

---

26  
Qışda dəniz,  
qapısız, pəncərəsiz.  
Qışda dəniz,  
göy üzüylə əkiz.  
Söyüd ağaclarını  
evə gətirmək istəyirəm qışda.  
Baba olmaq istəyirəm  
bu yaşda.  
İnanıram qışda  
insan ömrünün  
xoş günlərlə dolduğuna.  
İnanmırıam, amma  
gəmilərin  
"doğur-doğur" olduğuna...

Səhifə 62, 1965

---

27  
Rənglənib tozla  
pəncərənin şüşəsi...  
Kimsə adını yazıb şüşədə,  
barmağıyla tozu yara-yara.  
Kimsə toz içində  
vals oynayıb,  
barmaq üstə, ora-bura,  
insan var, toz var, neyləmək?  
Silinəcək kirli əsgiyə  
pəncərəyə yapışan toz,  
insan adı,  
bir də toz üstə vals...  
Axı  
pəncərə təmiz olmalıdır,  
axı  
"Dünya bir pəncərədir,  
hər gələn baxıb gedər..."

Səhifə 64, 1965

---

28

Küləkli payız günündə  
atılmış bağ evinin  
qapısitək  
açılr, örtülür  
ürəyim.

Barmağimla  
günlərimin profilini çəkirəm  
dünya pəncərəsinin  
toz basmış şüşəsində...

Ay Allah,  
heç olmasa  
başımı sığalla!

Səhifə 65 , 1965

---

29

Qapısında bir zəng var  
hörümçək toru  
basib üstünü.

Otağında  
bir cüt kreslo durur  
biri it günündədir,  
o biri təptəzə qalıb.

Pəncərəsinə  
bir akvarium qoyub.

Beş-on balıq üzür  
bulanıq suda.

Hamısı öz işində, gücündə...

Səhifə 72, 1966

---

30

Başqa bir qız da  
var imiş  
səndən başqa  
yer üzündə, gülüm!  
İndi ya sən öldür məni,  
ya da mən səni...

Səhifə 73, 1966

---

31

Sənin səhərdən axşama kimi oxuduğun  
o qəribə, yumşaq, anlamadığım dildə mahni indi də,  
by gün də qulaqlarında çalınır.  
Bu gözəl və təsəllisiz,  
bu uzaq və təsəllisiz mahnının  
özgə dilli sözləri  
əzbər olub dilimdə, qulağında...  
Sənin səhərdən axşama kimi oxuduğun  
o qəribə mahni  
vətən kimi uzaq,  
vətən kimi yazıq,  
vətən kimi sayaqdır, bir sayaq...

Səhifə 76, 1966

---

32

Günəş nədir?  
İşığında  
səni görmədiyim  
bir ulduz.  
Dünya nədir?  
Sənin evinə aparan  
bütün yolları bağlı  
bir planet...

Səhifə 78, 1966

---

33

Gör bir necə  
ayrı saldı baxtımız bizi  
meşə ağaclarından,  
dağ otlarından,  
çay daşlarından.  
Allahdan  
aldığımız ömrü  
gör bir necə  
payladıq insanlara!

Səhifə 79, 1966

---

---

34

Bu gün  
ləpədöyəndə  
qapqara mazuta bulanmış  
bir qağayının  
meyiti üstündə  
xaç kimi dayamışam.  
Məzara da  
bənzəməyə başladım,  
ana...

Səhifə 80, 1967

---

35

İstidən qaçıram...  
Amma nə evimizdə,  
nə küçələrdə,  
nə qohum, nə dost evində  
yağış yağmır.  
İstidən qaçıram...  
Lakin bir damcı şəh belə yoxdur  
gördüyüüm üzlərin  
üzərində.  
İstidən qaçıram...

Səhifə 81, 1967

---

36

Qağayını saymasaq  
Allahla dəniz arasında  
kimsə yox...

Səhifə 81, 1967

---

37

Məni bir günün içində  
tutub,  
hökümü vermək olar.  
Elə həmin gündə

kürəyimi  
dayamaq olar divara.  
Di gəl,  
min il,  
yüz min il,  
günbəgün,  
aybaay, ilbəil  
güllələmək  
lazım gələcək məni...

Səhifə 86, 1969

---

38  
Ürəyi sözlə dolu  
adam kimi ölcək,  
yoxsa açıb tökcək  
içindəkiləri  
bloknotum?  
Qarğalar alacaq  
başının üstünü,  
ya göyərçinlər?  
Bu neçə min sözdən  
hansı qalacaq  
kimin yadında?  
Bu son səhifəsiylə  
sabahacan  
bağlanacaq bloknotum,  
ya əbədi?  
Açılsa,  
kim açacaq onu?  
Xalqım,  
düşmən,  
ya meh?...

Səhifə 89, 1969

---

39  
Buludlar  
restorandan  
təzəcə çıxmış gürcülərtək  
ağır, təmiz, mehriban.  
Bağımız it günündə...  
Meyvələr quru,

hovuz çatlaq,  
quyu kor...

Səhifə 102, 1969

---

40

Gün-güzəran  
qörünmür gözümə  
qözlərim taleyimin  
əlinə dikilən gündən.  
Sən də səhər-axşam  
deyirsən  
yaşamaq lazımdır  
indi mənə.  
İndi mənə  
şer yazmaq lazımdır,  
yaşamaq yox...

Səhifə 103, 1970

---

41

Neçə ağaç  
şikəst oldu bu qış  
Əlsiz-ayaqsız  
gəlib çıxdı yaza  
meşələrin çoxu...  
İndi yarpaqlar  
uşaqlar kimi səsli,  
uşaqlar kimi təmiz.  
Ötən qışdan xəbərsiz...

Səhifə 104, 1970

---

42

Gəl, qoluma gir,  
gedib bir baş çəkək  
heyvanxanaya.  
Sinəm sözlə dolub,  
açıb demək istəyirəm sənə.  
Üzünü...  
qəfəsdə mürgü vuran  
bir nəhəng aslana tutub...

Səhifə 105, 1970

---

43

Yadıma salma, qurban olum,  
bu gün ad günündür.  
sənə bir şey  
ala bilməyəcəyəm...  
Bir kəsin də ömrünə  
girmək qismət olmayıb mənə.  
Hamının qapısı ağızında  
dayana bilmışəm ancaq.  
Sənin də.  
Taleyim bu dünyaya  
əliboş göndərib məni...  
Olur, yadıma salma,  
qurban olum,  
bu gün ad günündür...

Səhifə 106, 1970

---

44

Sevirəm deyən dodaqlara,  
Günəşə baxan uşaqlara,  
Dənizə çıxan qayıqlara,  
Bir yağış yağır gecə, səhər.

Hər daması bir çiçək, bir gül,  
Bir arzu, bir söz,  
Bir tale, bir bəxt gətirir,  
Bəzən bir ümid, bəzən göz yaşı.  
Gətirir bir çiçək yağısı.'

Bir yağış yağır gecə, səhər,  
Boyayır rənginə dünyani,  
Böyüyür sevinc, sönür kədər,  
Bir yağış yağır gecə, səhər...

Səhifə 107, 1970

---

45

Mənə bu gün

qocalmisan dedilər.  
 Öləcəyimi deməyin.  
 Mənə bu gün  
 qocalmisan  
 dedilər...

Səhifə 109, 1971

---

46

Nə daş qaldırdım,  
 nə at çapdım.  
 Nə bir yadı  
 azad insan edə bildim,  
 nə özümü.  
 Dünyaya baxmağa gəldim...

Səhifə 110, 1971

---

47

Molla Pənah Vəqifə

Külək əsir bayram günü.  
 Bu gün.  
 Arabir parkdan  
 Bir ölüvay orkestrin  
 səsini gətirir evimə külək.  
 Evimdə  
 pendir-çörəkdən savayı  
 heç nə yoxdur.  
 Bir də beş-on çımdık  
 Mokko qəhvəsi qalıb  
 dəmir qutunun dibində.  
 Bu gün gözlərim dikilib  
 bayraqlardan səkiyə düşmüs  
 ölü qartal qanadlarının  
 kölgəsinə...

Səhifə 111, 1971

---

48

Gecə göy üzü yıldızlarla dolu.  
 Biri,

neçə min günəş boydadır  
bəzi ulduzların.  
Bəs niyə qərq olmuruq  
onlarnın işığına,  
yanmırıq istisİNƏ?  
Uzaqdırlar, çox uzaq,  
özgə dərdi kimi uzaq...

Səhifə 117, 1980

---

49

Bir kəsin  
yadına düşmək  
istəyirəm yaman,  
bir kəsin yuxusuna girmək.  
Sağlıǵıma içilmək  
istəyirəm yaman.  
İstəyirəm  
arzularımın  
əlindən tutan,  
xatırəmi  
yerdən qaldıran olsun.  
Bir kəsin gülüşünə,  
birinin ahına  
dönmək,  
bir pəncərədə yanıb,  
bir pəndərədə  
sönmək istəyirəm yaman...

Səhifə 120, 1982

---

50

Məni unut, unut,  
yaddaşın da  
bir yük olub ömrümə.  
Təkliyində qalan  
səsim,  
Doğrum, yalanım  
özümə gərəkdir hələ.  
Səndən çox  
özümə gərəkdir  
sənsiz qalmağım...

Səhifə 121, 1982

---

51

Unutma,  
bu gecə yerinə girəndə yum gözlərini,  
yorğanı da lap başına çək ki,  
zil qaranlığa batasan.  
Və orada  
bir anlıq zülmətdə yadına sal məni.  
Onda, orda görəcəksən ki,  
az da olsa,  
gözlərimdən işıq düşür üstünə...

Səhifə 122, 1982

---

52

Bu dünyanın söz-söhbəti,  
ikiüzlü həqiqəti  
gəlib qulağıma dolur.  
Bu dünya şer yazmağa  
mənə bu gün mane olur...

Səhifə 123, 1982

---

54

Mənim bir pişiyim olacaq  
yer üzündə ən yumşaq.  
Bir kreslo təpilacaq oturmağa  
dünyadan da geniş,  
yer üzünün ən gözəl tütünülə dolu  
bir ingilis qəlyanı,  
ətirli tüstüsüylə  
bürüyəcək məni,  
bir də nəhəng divar saatı  
duracaq gözlərimin qarşısında,  
ömrümün  
ən gözəl çağını  
göstərə-göstərə...

Səhifə 130, 1982

---

55

Üzünüzü divara tutun,  
 yer üzündəki heykəllər!  
 Qranitdən yonulmuş  
 bir at belinə  
 dipdiri,  
 totuq bir uşaq minib,  
 səyirdir qranit atı...

Səhifə 131, 1982

56

Yenə də uğuldadı beynim.  
 Yenə də...  
 Kimə,  
 nəyə gərəyəm, Allah?  
 Çoxmu qapı qalib  
 bu ömrün koridorlarında?  
 Kor əlində  
 fotosəkil kimiyəm...

Səhifə 132, 1982

57

Yorğun maral gözünə  
 bənzəyən dəniz,  
 bir də hardansa  
 səhraya atılıb,  
 ağlayan su pərisi  
 düşdü yadına.  
 Nəylə dolur,  
 ürəyim nəylə dolur?  
 İlkicanlı dünya  
 həmişə mühəribə doğur...  
 Bu gün yaman uzandı...  
 Uzaqda dan ulduzu,  
 Otaqda  
 Neft lampası yandı...

Səhifə 133, 1982

58

Gəlişinə lap az qalıp,  
 Cəmi ikicə saat,  
 Gəlmə, qurban olum, gəlmə,  
 Bu gün də məni aldat...

Unut verdiyin vədəni,  
 Ya da xəstələn yenə,  
 Ancaq gəlmə, qurban olum,  
 Sevinmək düşmür mənə...

Hər gün nəyisə gözləmək,  
 Ömür, gün dirəyimdir,  
 Mənim sevinc, məhəbbət yox,  
 Ayrılıq çörəyimdir...

Səhifə 134, 1983

---

59

Yalan deyirlər,  
 yalan sözdür,  
 asanlıqla,  
 gülə-gülə  
 doğmayıb, yaratmayıb  
 öz musiqisini Mozart.  
 Belə asan,  
 gülə- gülə öлə bilməz insan.  
 Yalan deyirlər, yalan...

Səhifə 139, 1983

---

60

Otuz ikinci il olaydı.  
 Olaydım Çığaqoda.  
 Bir kafedə  
 qəlyan çəkə-çəkə oturaydım.  
 Və mütləq  
 bir svinq çalınaydı orda.  
 Çalınaydı  
 kökdən düşmüş qəhvəyi royalda  
 Çalanı özüm,  
 həm də zənci olaydım mütləq...

Səhifə 140, 1983

---

61

Gedirəm, yenə də qayıtmaq üçün,  
Ömür evə dönüb – ev birotaqlı,  
Hara üz tutasan, hara qaçasan,  
Dünya da bağlıdır, qapı da bağlı.

Bu neft lampasının zəif işığı,  
Divara əlacsız kölgələr salır,  
Allah şeirimdən də “sevinc” sözünü  
“Sənin deyil!” deyib, əlimdən alır...

Səhifə 141, 1983

---

62

Rəngi solmuş bir səslə  
deyilərkən “sevirəm” sözü,  
qadın səsində  
rəng seçə bilməyəndə  
həsrətin gözü,  
quru yurda,  
dağılmış ocağa dönür  
təbiətin özü...  
Odur sus, saxlama həyatımı  
rəngi solmuş səslə,  
soldurma yaşadığım bu  
əlvan dünyani,  
uydurduğum işığı belə  
söndürmə gözlərimdə.  
Onsuz da bilmirəm,  
bilmirəm ömrüm kimdədir,  
ölümüm kimdə...

Səhifə 142, 1983